

# Azərbaycan sənayeləşmədə müəyyən etdiyi hədəflərə nail olur

Tezliklə Ağdam Sənaye Parkı da  
bu sahədə öz sözünü deyəcək

Dünya Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyata keçirdiyi bərpa-quruculuq işlərini diqqətlə izləyir. Hətta bir çox tanınmış xarici şirkətlər bu prosesdə yaxından iştirak etmək üçün dövlətimizin başçısına müraciət etmişdir.

Prezident İlham Əliyev bərpa-quruculuq işlərinin ilk anından bəyan edib ki, həmin ərazilərdə istehsal, nəqliyyat və xidmət sahələri yüksək texnologiyalardan istifadə olunmaqla yaradılacaq. Hazırda Füzulidə inşa edilən hava limanında işlər sürətlə davam edir, Zəngilan aeroportunun tikintisi üçün isə hazırlıq başa çatmaq üzrədir. Eyni zamanda, avtomobil və demir yollarının çəkilişi aparılır, elektrik xətləri, ötürücü yarımsənsəsiyalar inşa edilir. Artıq Şuşa şəhərində yeni yarımsənsəsiya istifadəyə verilib, Qarabağın digər ərazilərindəki su elektrik stansiyaları da bərpa olunur.

# Azərbaycan sənayeləşmədə müəyyən etdiyi hədəflərə nail olur

## Tezliklə Ağdam Sənaye Parkı da bu sahədə öz sözünü deyəcək

**Əvvəli 1-ci sah.**

Xəber verilidiyi kimi, Prezident bu il mayın 28-də Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak etmişdir. Park qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada inşaat materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyve-tərəvəz konservlərinin, et və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda xidmet sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır. Ümumiyyətə, işğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükleri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Ağdamda sənaye, Cəbrayılda logistika və ticarət, Şuşada mədəniyyət və turizm, Kəlbəcərdə hasilat və turizm mərkəzləri yaradılacaq.

Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Müəssisələrə 110 milyon manata yaxın sərməye qoyulacaq, 330 iş yeri açılacaq. Ağdamın strateji coğrafi mövqeyi, qovşaqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə əvvilmesi imkanlarını artırır.

Məlumdur ki, dayanıqlı inkişaf istehsal-yönümlü sənayenin miqyasından asılıdır. Bunun üçün hər bir ölkədə sənaye istehsalı ümumi istehsalda yüksək çəkiyə malik olmalıdır. Bизdə bu sahədə üstün mövqə neft sənayesine məxsusdur. Lakin enerji daşıyıcılarının qiyməti dünya üzrə sabit olmadığı üçün bu dəyişkənlik ölkənin maliyyə bazarına bəzən müsbət, bəzən de mənfi təsir göstərir. Odur ki, ölkəmizdə də iqtisadiyyatın saxələndirilməsi,

xüsusi qeyri-neft sektorunun inkişafı ön plana çıxmış, bu sektorun inkişafı üçün iqtisadi əslahatların aparılmasına start verilmişdir. Bu istiqamətdə görülən işlər nəticəsində ümumi istehsalda qeyri-neft sektorunun payı xeyli artmışdır.

Məlumdur ki, ölkəmizdə sənayeləşmə prosesini sürətləndirmək məqsədilə "Azərbaycan 2020: geleceye baxış" inkişaf Konsepsiyası qəbul olunmuşdur. Bu sənədlə sənayenin inkişaf perspektivləri müəyyən edilmiş, hazırlanmış tədbirlər planına əsasən sənaye potensialının gücləndirilmesi, sahədə rəqabətqabiliyyətliliyin artırılması, kadrlar potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.

Bu baxımdan sənayeləşmə prosesində ölkədə yaradılan texnoparkların da əhəmiyyəti böyükdür. Çünkü onlar yüksək keyfiyyətli məhsul hazırlamaq qabiliyyətinə malikdir. Buna əlmən son nailiyyətlərin dən və müasir texnologiyalardan istifadə etməklə nail olunur. Həmin səbəbdən də Bakıda, eləcə də bölgələrdə texnoparkların və sənaye məhəllələrinin yaradılması istiqamətində böyük işlər görülür. Məqsəd həmçinin yerli və xarici sahibkarlar üçün müxtəlif istiqamətlər üzrə yeni sənaye müəssisələrinin yaradılmasına kömək göstərməkdir. Atılan bu müsbət addım bəhərəni verir. Belə ki, yeni yaradılan texnoparklarda xarici və yerli sahibkarların fəaliyyəti getdikcə genişlənir.

Texnoparklar yaradılarkən sahibkarlığın yeni istiqamətlər üzrə inkişafı da nəzərə alınır. Bunun nəticəsidir ki, həmin parklarda xarici və yerli sahibkarlar birgə çalışırlar. Texnoparklara investisiya cəlb edilməsi üçün onlara müəyyən güzəştər də edilir. Bu da istər yerli, istərsə də xarici sahibkarlar üçün əlverişlidir. Xüsusi birbaşa xarici investisiyaların cəlb edilməsi üçün münasib infrastrukturun yaradılması,

güzəştər mexanizmi, müvafiq prosedurların sadələşdirilməsi, həmçinin elektron xidmətlərin təqdim edilməsi, idarəedici təşkilat tərəfindən təqdim olunan xidmətlər sahibkarların daha çox diqqətini çəkir.

Sözsüz ki, bütün bunlar dövlət dəstəyi sayəsində mümkün olur. İnvestorlar üçün yaradılan geniş imkanlar da bu sahəyə dövlət dəstəyinin olduğunu təsdiq edir.

Dünya sənaye tarixinə nəzər yetirdikdə görürük ki, zaman-zaman onun müxtəlif inkişaf formaları meydana gelir. Bunlardan biri də məhz texnopark adlanan yeni istehsal və xidmət sahələridir. Yeni sənaye birlikləri olan texnoparklar ötən əsrin 50-70-ci illərində fəaliyyətə başlayıb. İkinci mərhələ 80-90-ci illəri əhatə edib, üçüncü mərhələ isə 2000-ci ildən başlayaraq bugündək davam edir.

Texnoparkların belə mərhələlərlə inkişafı səbəbsiz deyil. Statistikadən aydın olur ki, hər 15-20 ildən bir texnoparkların yeni formalarının yüksələş dövrü başlayır. Bu da bazar və iqtisadiyyatın dəyişkən inkişaf tendensiyası və ümumilikdə cəmiyyətin transformasiyası ilə izah olunur.

Məlum olduğu kimi, Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İngiləbi Regional Mərkəzinin Azərbaycanda yaradılması haqqında Davosda niyyət protokolu imzalanmışdır. Bu, ölkəmizdə qeyri-neft sənayesinin inkişafı sahəsində görülən işlərə verilen yüksək qiymətdən irəli gəlir və belə bir sənədin imzalanması həmin mötəbər tədbirdə çox diqqətçəkən məqam olmuşdur. Protokol imzalanandan sonra Dünya İqtisadi Forumunun prezidenti Borje Brende Azərbaycan Prezidentinə müraciət edərək demişdir: "Siz qarşıya hədəf qoyanda onu həyata keçirirsiniz. Düşünürəm ki, Azərbaycan 4-cü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq".

**Rüstəm KAMAL,  
"Azərbaycan"**